

# **MEDIA – fərdi jurnalist müsabiqəsinin keçirilməsi**

## **QAYDALARI**

### **1. Ümumi müddəalar**

1.1. “MEDIA – fərdi jurnalist müsabiqəsinin keçirilməsi Qaydaları” (bundan sonra – Qaydalar) Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın jurnalistlərin mükafatlandırılması və peşəkarlığının artırılmasına dair müddəalarının yerinə yetirilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”nin 3.1.5-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən təşkil edilən müsabiqənin (bundan sonra – Müsabiqə) keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Müsabiqənin keçirilməsində məqsəd dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində jurnalistlərin potensialından səmərəli istifadə olunmasını təmin etmək, onların peşəkarlığının və məsuliyyətinin artmasına, fərdi bacarıqlarının təkmilləşməsinə şərait yaratmaq, jurnalist tədqiqatlarının aparılmasını stimullaşdırmaqdır.

1.3. Müsabiqənin başlama və bitmə tarixi Agentlik tərəfindən müəyyən edilir.

1.4. Müsabiqə barədə elan Agentliyin rəsmi internet saytında, habelə sosial şəbəkə hesablarında yerləşdirilir.

### **2. Müsabiqənin ümumi şərtləri**

2.1. Müsabiqədə kütləvi informasiya vasitəsinin məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etməklə məşğul olan ştatlı müxbirləri və kütləvi informasiya vasitəsinin məlumat toplanması, hazırlanması və redaktəsi ilə bağlı tapşırıqlarını müntəzəm yerinə yetirən ştatdankənar müxbirləri iştirak edə bilərlər.

2.2. Çap mediası və onlayn media subyektlərində işləyən jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində dərc olunmuş hər hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

2.2.1. ən yaxşı reportaj;

2.2.2. ən yaxşı ictimai-siyasi təhlil;

2.2.3. ən yaxşı sosial-iqtisadi təhlil;

2.2.4. ən yaxşı müsahibə;

2.2.5. ən yaxşı mədəniyyət materialı;

2.2.6. ən yaxşı idman reportajı və ya təhlili;

2.2.7. ən yaxşı bədii publisistika;

2.2.8. ən yaxşı köşə yazısı;

2.2.9. ən yaxşı jurnalist araşdırması;

2.2.10. ən yaxşı oçerk.

2.3. Audiovizual media subyektlərində işləyən jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

2.3.1. ən yaxşı ictimai-siyasi reportaj;

2.3.2. ən yaxşı iqtisadi reportaj;

2.3.3. ən yaxşı sosial reportaj;

2.3.4. ən yaxşı mədəniyyət reportajı;

2.3.5. ən yaxşı idman reportajı.

2.4. Çap mediası subyektlərində işləyən jurnalistlər Qaydaların 2.2-ci bəndində göstərilən yazının dərc olunduğu qəzetin səhifəsini, onlayn media subyektlərində işləyən jurnalistlər isə həmin yazının dərc olunduğu veb-səhifənin ekran görüntüsünü (skrinşotunu) təqdim edirlər.

2.5. Audiovizual media subyektlərində işləyən jurnalistlər Qaydaların 2.3-cü bəndində göstərilən süjetləri efirdən kəsilmiş formada (süjetlərin efirdə yayımlanmış loqotipli variantını) elektron daşıyıcıda təqdim edirlər.

2.6. Müsabiqəyə təqdim edilmiş materialın müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmadığı və ya yayımlanmadığı aşkarlandıqda iştirakçı müsabiqədən kənarlaşdırılır.

### **3. Müsabiqədə iştirak**

3.1. Müsabiqəyə müraciət edən jurnalistlərdən aşağıdakılar tələb olunur:

3.1.1. Müsabiqəyə müraciət forması (bütün bəndləri doldurulmuş və imzalanmış olmalıdır) (əlavə olunur);

3.1.2. şəxsiyyət vəsiqəsinin ön və arxa hissəsinin surəti;

3.1.3. ştatlı müxbirlər tərəfindən etibarlı olan jurnalist vəsiqəsinin surəti, ştatdankənar müxbirlər tərəfindən isə iş yerindən fotosəkilli arayış (imzalı və möhürlü);

3.1.4. jurnalistin bank rekvizitlərini əks etdirən sənəd;

3.1.5. müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış material.

3.2. Çap mediası və onlayn media subyektlərində işləyən jurnalistlər tərəfindən müsabiqəyə müraciət Qaydaların 3.1-ci bəndində göstərilənlərin şəxsən Agentliyə təqdim olunması və ya "Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı"na (bundan sonra – Elektron informasiya bankı) daxil edilməsi yolu ilə edilir.

3.3. Müsabiqəyə elektron qaydada müraciət etmək üçün jurnalist Elektron informasiya bankında qeydiyyatdan keçməli və şəxsi kabinetini yaratmalıdır.

3.4. Audiovizual media subyektlərində işləyən jurnalistlər tərəfindən müsabiqəyə müraciət Qaydaların 3.1-ci bəndində göstərilənlərin şəxsən Agentliyə təqdim olunması yolu ilə edilir.

3.5. Müsabiqədə iştirak üçün təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə həmin çatışmazlıqlar Qaydaların 1.3-cü bəndində nəzərdə tutulmuş müddət ərzində aradan qaldırılmalıdır.

3.6. Agentlik Müsabiqədə iştirak üçün təqdim edilmiş sənədlərin əslini tələb etmək hüququna malikdir.

3.7. Qaydaların 3.1.1-ci yarım-bəndində nəzərdə tutulmuş əlavə Qaydaların ayrılmaz tərkib hissəsidir.

### **4. Qiymətləndirmə**

4.1. Qaydaların 3.1.5-ci bəndində nəzərdə tutulmuş materialların qiymətləndirilməsi Agentlik tərəfindən cəlb edilmiş müstəqil ekspertlər – müvafiq sahədə zəngin bilik və təcrübəyə, ictimai nüfuza malik, Müsabiqənin nəticəsində marağı olmayan peşəkar şəxslər tərəfindən həyata keçirilir.

4.2. Eyni material üç fərqli ekspert tərəfindən fərdi qaydada aşağıdakı meyarların hər biri üzrə ən aşağı "0", ən yüksək "20" bal olmaqla qiymətləndirilir və hər bir material barədə əsaslandırılmış yazılı rəylər verilir:

4.2.1. materialın orijinallığı;

4.2.2. materialın jurnalistikanın ümumi prinsiplərinə uyğunluğu;

4.2.3. materialın üslubi keyfiyyətləri, dilin norma və qaydalarına əməl olunması;

4.2.4. plagiat və ya emal olunmamış informasiyanın (copy-paste) həcmi;

4.2.5. materialın maarifləndirici əhəmiyyəti.

4.3. Qaydaların 2.3-cü bəndində göstərilən audiovizual məhsulların qiymətləndirilməsi zamanı onların texniki tərtibatı da nəzərə alınır.

4.4. Ekspertlər tərəfindən materiallara verilən fərdi qiymətlər Agentlik tərəfindən ümumiləşdirilir.

4.5. Ekspertlər tərəfindən materiallara verilən fərdi qiymətlər Agentlik tərəfindən ümumiləşdirilərkən bir neçə material eyni bal toplayarsa, ekspertlərin müvafiq yazılı rəyləri nəzərə alınır.

4.6. Müsabiqənin nəticəsi barədə məlumat Agentliyin rəsmi internet sahifəsində yerləşdirilir.

## **5. Mükafatlandırılma**

5.1. Müsabiqənin yekununda Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 (beş) jurnalist, 2.3-cü bəndində nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 (iki) jurnalist və həmin jurnalistlərin süjetinin hazırlanmasında iştirak edən operator olmaqla ümumilikdə 4 (dörd) nəfər qalib müəyyən edilir.

5.2. Qalib jurnalistlərin hər biri 700 (yeddi yüz) manat, operatorların hər biri isə 350 (üç yüz əlli) manat məbləğində pul mükafatı ilə mükafatlandırılır.

5.3. Bu Qaydaların 5.2-ci bəndində nəzərdə tutulmuş pul mükafatları qaliblərin bank hesablarına köçürülür.

**MEDIA-fərdi jurnalist müsabiqəsinin  
keçirilməsi Qaydalarına  
Əlavə**

**Müraciət forması**

|  |  |
|--|--|
| Materialın aid olduğu nominasiya:  |  |
| Jurnalist tərəfindən materiala verilən ad:   |  |
| Materialın forması (yazı və ya süjet):   |  |
| Material süjet olduqda onun operatorunun adı, soyadı, ata adı:   |  |
| Materialın dərc olunduğu və ya yayımlandığı kütləvi informasiya vasitəsinin adı (onlayn mediada dərc olunduqda müvafiq veb-səhifənin linki): |  |
| Materialın dərc olunduğu və ya yayımlandığı tarix (gün, ay, il göstərməklə):   |  |
| Müsabiqədə iştirak etmək üçün müraciət etdiyi dövrdə işlədiyi kütləvi informasiya vasitəsinin adı:   |  |
| Ştatlı/Ştatdankənar müxbir:  |  |
| Əlaqə nömrəsi və elektron poçt ünvanı:   |  |

Bu müraciət formasını doldurmaqla müsabiqədə iştirak qaydalarını qəbul edirəm, habelə təqdim edilmiş sənədlərin və məlumatların tamlığına və düzgünlüyünə görə cavabdehlik daşıyıram.

İmza:

\_\_\_\_\_ / \_\_\_\_\_

(adı, ata adı, soyadı)

Tarix: “\_\_\_” \_\_\_\_\_ 2021-ci il